

UOT: 576.893.192.1.

GÜLŞAD MƏMMƏDOVA

CULICIDAE (DIPTERA) FƏSİLƏSİNƏ MƏNSUB OLAN AĞCAQANAD NÖVLƏRİNİN BİOLOJİ XÜSUSİYYƏTLƏRİ HAQQINDA

Ağcaqanadlar Diptera – İkigənədlilər dəstəsinin Culicidae fəsiləsinin uzunbüçüqlülər – Nematocera yarımdəstəsinə daxildirlər. Bu fəsilənin nümayəndələrini səciyələndirən xarakterik xüsusiyyətlər ağız organının sancıçı-soruc tipdə olması, erkəklərin çənələrin inkişafdan qalması, (onlar sancımlar) ayıqsız sürfələri və hərəkətli puplarının durğun sularda yaşamasıdır. Dönyada 38 cinsə aid 3000-dən artıq ağcaqanad növü məlumdur. Daha çox yayılmış nümayəndələri malyariya ağcaqanadları – Anopheles (*Anophelineae yarımfasılısı*), həqiqi ağcaqanadlar – Culex, dişli ağcaqanadlar – Aedes, Culiseta, Mansonia (*Culicinae yarımfasılısı*) cinslərinə mənsubdır. Ağcaqanadların yalnız dişləri qan sorur, belə ki, həmin qan yumurtaların inkişafı üçün lazımdır. Erkəklər bikiş şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır. Ağcaqanadlar bir dəfəyə qoyulmuş yumurtaların inkişafı üçün bir neçə dəfə qan sormalı olurlar. Xəstilik tərdidicilərini keçirmə imkanına görə, “qoca” fərdlər, yəni artıq bir neçə dəfə qonotrofik siklərini keçirmiş və bir çox yoxluğunu sahiblərlə təmsədə olan ağcaqanadlar daha təhlükəlidirlər. Ona görə də dişi fərdin yaşıni xarici olamətlər görə müyyənləşdirmək olduqca böyük əhəmiyyət kəsb edir. Nisbətən yaşılı dişləri pulcuqların silinməsi, qılıqların qırılmasi, ovariollar açıldıdan sonra (kasərkən) yumurta borularının genişlənməsi olamətlərinə görə müyyənləşdirmək olur. Təbiətdə cavan dişlərin rast gəlinməsi yenidən takrar nəslin inkişaf etməsinə dələlat edir. Ona görə də ağcaqanad sürfələrinin qarşı mübarizə tədbirlərinin nöticələrini oxylayarken, fərdlərin yayılması zamanı effektivliyini dəqiqliklə qeymətləndirmək lazımdır.

Açar sözlər: ağcaqanad, surfa, qansorma, yumurta, xəstəliklər

Giriş. Ağcaqanadlar yetkin forması çox inca bədənli, nazik, kiçik başlı, uzun ayaqları olan (4-14 mm) həşəratlardır. Ağcaqanadlar tam çevrilme yolu ilə inkişaf edən həşərat növüdür: onların cinsi yetişkənliliyə çatmamış növləri suda, yetkin fərdlərin isə quruda yaşayırlar. Bu xüsusiyyət, cinsi yetişkənliliyə çatmamış və yetkin fərdlərin quruluşu, həyat tərzində koskin fərqlərin olmasını əsaslandıran şərtlərdir. Ağcaqanadlar Diptera – İkigənədlilər dəstəsinin Culicidae fəsiləsinin uzunbüçüqlülər – Nematocera yarımdəstəsinə daxildirlər. Bu fəsilənin nümayəndələrini səciyələndirən xarakterik xüsusiyyətlər ağız organının sancıçı-soruc tipdə olması, erkəklərdən çənələrin inkişafdan qalması, (onlar sancımlar) ayıqsız sürfələri və hərəkətli puplarının durğun sularda yaşamasıdır. Dönyada 38 cinsə aid 3000-dən artıq ağcaqanad növü məlumdur. Daha çox yayılmış nümayəndələri malyariya ağcaqanadları – Anopheles (*Anophelineae yarımfasılısı*), həqiqi ağcaqanadlar – Culex, dişli ağcaqanadlar – Aedes, Culiseta, Mansonia (*Culicinae yarımfasılısı*) cinslərinə mənsubdır.

Ağcaqanadların qanadları şəffafdır, damar boyu pulcuqla örtülmüşdür, sakit halda qarınçığının üzərində üfüqi istiqamətdə qatlanır, bir qədər bir-birinin üzərində keçir. Başın kənarında mürəkkəb səfərlər gözlər yerləşir. Xortumcuq mürəkkəb quruluşudur – üst və alt dodaqlar, hipofariniks (udlaqlaqtı), bir cüt üst (mandibula) və bir cüt alt çənələrdən (maksilla) ibarətdir. Alt dodaqlar novçığıklıdır, onun içərisində digər ağız organları gizlənir. O, qanın surələsi prosesində iştirak etməyib, örtük rolunu oynayır. Üst dodaq onun içərisində yerləşir, nazik boru şəklindədir, əsasən də digər desici çıxıntılar üçün mexaniki dayaq rolunu oynayır, surulan qan onun vasitəsi ilə orqanizma keçir. Yuxarı və alt çənələr çox nazik, ucları dişli qılıqlar (stiletləri) əmələ getirir. Hipofariniks qalınlaşmış hissəsindən kanal keçir ki, onun vasitəsi ilə tüpürcək yaraya qovulur (bu zaman tüpürcək birləikdə xəstəlik tərdidiciləri orqanızma keçir). Ağcaqanadların insanların və heyvanların sağlamlığına zərərlı təsiri digər həşəratlardan daha güclüdür [1, s. 73].

MATERIAL VƏ METODIKA. Ağcaqanadların yalnız dişləri qan sorur, belə ki, həmin qan yumurtaların inkişafı üçün lazımdır. Erkəklər bikiş şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır.

Ağcaqanadlar bir dəfəyə qoyulmuş yumurtalarının inkişafı üçün bir neçə dəfə qan sormalı olurlar. Xəstilik tərdidicilərini keçirmə imkanına görə, “qoca” fərdlər, yəni artıq bir neçə dəfə qonotrofik siklərini keçirmiş və bir çox yoxluğunu sahiblərlə təmsədə olan ağcaqanadlar daha təhlükəlidirlər. Ona görə də dişi fərdin yaşıni xarici olamətlər görə müyyənləşdirmək olduqca böyük əhəmiyyət kəsb edir. Nisbətən yaşılı dişləri pulcuqların silinməsi, qılıqların qırılmasi, ovariollar açıldıdan sonra (kasərkən) yumurta borularının genişlənməsi olamətlərinə görə müyyənləşdirmək olur. Təbiətdə cavan dişlərin rast gəlinməsi yenidən takrar nəslin inkişaf etməsinə dələlat edir. Ona görə də ağcaqanad sürfələrinin qarşı mübarizə tədbirlərinin nöticələrini oxylayarken, fərdlərin yayılması zamanı effektivliyini dəqiqliklə qeymətləndirmək lazımdır.

Ağcaqanadların inkişaf sikli 4 fazadan – yumurta, surfa, pup və imaqodan ibarətdir. Anopheles cinsindən olan ağcaqanadlarının yumurtaları uzunsov-oval formalıdır. Yumurtanın ön ucu bir qədər genişlənmiş, arxası isə bir az dardır. Yuxarı tərəfi yastılanmış, aşağı tərəfi isə qabanqdır. Yumurtanın yanları üst qatın sorbət kənarı ilə əhatələnmişdir, bəzi növlərdə bundan əlavə, 2 yən yuzgəcləri də olur. Bu hissələr yumurtanın su üzərində müyyən vəziyyətdə, yastı tərəfi ilə yuxarıda qalmamasına imkan verir. Yumurtanın qabanq tərəfində dolik-mikropile yerləşir ki, mayalanma onun vəsitsəsə reallaşır. Dişi fərd tələb olunan miqdarda qan qəbul etdikdən sonra yumurtaların yetişmə müddəti ətraf mühit amillərindən və ilk növbədə, temperaturdan asılıdır. Dişi fərdin bədənindən yumurtaların yetişdikdən onlar gündüz siğnacalarından çıxıb, yumurtaları qoymaq üçün su hövzələrini axtarırlar.

Dişi ağcaqanadlar yumurtalarını suyun üzərində qoyduqdan bir neçə gün sonra kiçik ölçüdə surfələr çıxır. Həmin surfələr puplaşana qədər intensiv sürətdə qidalanırlar bu zaman ölçüləri unuzuna 8 dəfə, enina isə 500 dəfə artır. Bu cür intensiv böyümə dövrü olaraq həyata keçən qabiqdayışmalarla müşayiət olunur. Inkişafı boyu surfa 4 dəfə qabığını dəyişir və sonradan pupa çevrilir. Hər qabiqdayışmədən sonra surfənin anatomik quruluşu dəha dəmirəkkəbləşir.

Sürənin bədəni baş, döş və qanıncıdan ibarətdir. Baş kapsulunda gözlər vardır: 1-2 yaşda və 3-cü yaşın əvvəlində bir cüt sadə gözər, lakin böyük yaşı surfələrdə – 3 və 4 yaşlarında ikinci cüt mürəkkəb gözər əmələ gelir. Mürəkkəb gözər aypara formasında olub, öndən və yanlardan sadə gözçükləri əhatə edir.

Ağcaqanadların sadəcə dişi fərdlərinin qansorma səbəbi yumurta qoymaq üçün protein əldə etməkdir. Erkəklər bikiş şirələri ilə qidalanır və onların ağız aparatının cüt hissələri reduksiyaya uğramışdır. Ağcaqanadlarla əsasən malyariya və sarı qızdırma kimi tropik xəstiliklərinə ötürülməsi öz təsdiqini tapmışdır [3, s. 2963-2972].

Dişilərin qansormasının əsas səbəbi yumurtalarını çıxara bilmək və onları zülalla təmin etməkdir. Bir çox cinsin dişi nümayəndələri heç olmasa ilk yumurtalarını qana ehtiyac duymadan çıxara bilərlər, lakin sonrakı yumurtaları üçün qana ehtiyacları vardır. Bir çox növ canının qanı ilə qidalanırlar, hətta dəniz səthindən gələnlər belə onların hücumlarına moruz qalırlar. Ağcaqanad istilik, qaz, rütubət və qoxu qəbuləciliyi ilə təchiz edilmiş yüksək bir döyüş təyyarəsi kimidir. 30 metr məsafədən ovunun yerini asanlıqla müəyyən etməyə şərait yaranan xüsusi sistemlərə malikdir. Ağcaqanadın bədənindən çox həssas istilik qəbuləciliyi var. “Tarsı” adlı bu orqan ağcaqanadın əyayaqlarında yerləşir. Bu qəbuləciliyi vasitəsilə dərinin altında qanın sıx olduğu bölgələri asanlıqla tapır. Ağcaqanad cəlb edən başqa bir amil isə karbon qazdır. İnsan və heyvanların nəfəsindən olan bu qaz ağcaqanadları cəlb edir. İstilik, qaz, nəm və ya kimyəvi sekresiya xəbərdarlıqlarından birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ovunun üzərinə o qədər yumşaq şəkildə qonur ki, bu, çox vaxt hissə edilmir.

Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni təpir. İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Xortumun içində olan 4 kəsici bıçaq darını kasır. Açıldıq dalılıkda içəri üzətildiğə boru vasitəsilə qanı əmir. Ağcaqanadın iyinəsinin ən əsas xüsusiyyəti müyyəyn dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dari altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini damarına ən zəngin bölgəyə çatdırır.

Nəticə. Ağcaqanad insanı dişlədiyi anda insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədən mikroqlorların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtallanması təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalananın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu "bilən" ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalana mağan olan ferment var. Beləliklə, insan qanındaki ferment təsirsiz hala getirilir və laxtalana mağan yanır. Həmçinin ağcaqanad bu maye sayəsində ovunu lokal anesteziya edir. Dəridə qışınmağa səbəb olan da məhz, bu mayedir.

Qanı uzun və incə xortum vasitəsilə sormaq üçün diş fərd başında olan qansorma orqanından istifadə edir. Ancaq onların qansorma mexanizmi hələ öyrənilməmişdir. Əlavə olaraq qansorma orqanlarının əsas vəzifəsi qan-damar sistemini idarə edən ürkələ six əlaqlıdir [5, s. 541-550].

Diş Ağcaqanadların kiçik qansorma sistemi daha qısa zaman ərzində bədəndəki qan miqdarının üç katına yaxın qansorma xüsusiyyətinə malikdir. Qanta qidalanan ikiqanadının başında qansorma əzələləri ya bir nasos, yaxud da iki nasos kimi fəaliyyət göstərir [2, s. 68]. Qan sahibin bədəndəndən surulur və iki qansorma mexanizm vasitəsi ilə əmələ gələn təzyiqdən istifadə edərək xortum içində qida kanalı boyunca həşərat bədəninin əsas hissəsinə daşınır. Tədqiqatçılar diş Ağcaqanadlardakı ağız quruluşunu bu sistemini izah etməyə çalışmışlar. Bugün qədər ən çox inandırıcı mübahisə qansorma zamanı Ağcaqanadın ölümünü azaltmaq üçün səratlı və yüksək keyfiyyətli qansorma sisteminin təmin edilməsi olmuşdur [2, s. 68; 4, s. 319-329].

Daniel və Kingsolver qansorma diş Ağcaqanadların protein və qansorma sürətinin ən yüksək haddə çatacığı hematokrit səviyyələrinin təpnişmişdir. Qansorma miqdarı shəhəriyyətdir, çünki yumurtaya ilə birləşən əlaqəlidir. Bununla birlikdə diş Ağcaqanadların qansorma mexanizmi və funksional xüsusiyyətləri haqqında çox az tədqiqat aparılmışdır. Son vaxtlar aparılan tədqiqatlarda qida kanalında mayenin daşınması, mikrohissəcik sürətinin görüntüsü (PIV) metodundan istifadə edilmişdir. Bu, eksperimental olaraq Lee tərəfindən öyrənilmişdir. Mikrozarracıkları görüntüləmək üçün ölçü cihazı olan PIV (particle image velocimetry) müyyəyn bir hissədə axının istiqamətini inçaləmək üçün istifadə edilir. Bu metod vasitəsi ilə axının istiqaməti boyunca hərəkət edən kiçik hissəcıkların sürətləri ölçülə bilir. Son vaxtlar aparılan tədqiqatlarda Ağcaqanadın iki qansorma mexanizminin necə işlədiyini göstərmək üçün rentgen struktur analiz metodundan istifadə edərək mikrohissəciklərin hərəkəti görüntülənmişdir [6, s. 857-864].

ƏDƏBİYYAT

1. Quliyeva H.F. Tibbi entomologiya:Bakı: Nafta-Press, 2014, 364 s.
2. Champman R.F. The Insects. New York: Cambridge University Press (1998).
3. Dekker T., Geier M., Carde R.T. Carbon dioxide instantly sensitizes female yellow fever mosquitoes to human skin odours. J. Exp. Biol., (2005), 208, pp. 2963-2972.

4. Gillett J.D. Natural selection and feeding speed in a blood-sucking insect. Proc. R. Soc. B (1969), 167, pp. 319-329.
5. Glenn J.D., King J.G., Hillyer J.F. Structural mechanics of the mosquito heart and its function in bidirectional hemolymph transport. J. Exp. Biol. (2010), 213, pp. 541-550.
6. Lee S.J., Kim B.H., Lee J.Y. Experimental study on the fluid mechanics of blood sucking in the proboscis of a female mosquito. J. Biomech (2009), 42, pp. 857-864.

Gülşad Məmmədova

BIOLOGICAL FEATURES OF MOSQUITO SPECIES BELONGING TO THE CULICIDAE (DIPTERA) FAMILY

The mosquitos enter the group of *Nematocera* of *Culicidae* family of *Diptera*. The characteristic features of this family are being sticker-ventilating type of mouth, the undeveloped jaws in men (they do not stick), living of legless larvae and active pupa in immovable water. There are over three thousand species concerning 38 genera in the world. The malaria mosquitoes *Anopheles* (*Anophelinae* subfamily), authentic mosquitoes *Culex*, toothed mosquitoes *Aedes*, *Culiseta*, *Mansonia* (*Culicinae* subfamily) representatives are more widespread breeds. Only females of mosquitoes suck the blood, so that, that blood is necessary for the development of the eggs. The males fed with plant juices, double parts of their oral apparatus have been deformed. The mosquitoes must suck blood several times for the development of eggs laid once. Older individuals, that is, mosquitoes who have already had several bloody cycles and come in contact with many infected owners are more dangerous for the ability to transmit disease.

Keywords: mosquito, larva, bloodsucking, egg, diseases.

Gülşad Məmmədova

О БИОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЯХ ВИДОВ КОМАРОВ, ПРИНАДЛЕЖАЩИХ К СЕМЕЙСТВУ CULICIDAE (DIPTERA)

Виды кулицид входят в состав подсемейства *Nematocera* (длинноусые) семейства *Culicidae* отряда *Diptera*. Колючий-сосущий тип ротового аппарата, недоразвитие челюстей у самцов (они не кусаются), заселение стоячих водоёмов без ножных личинок и подвижных куколок являются особенностями представителей этого семейства. В настоящее время в мире насчитывается свыше 3000 видов из 38 родов. Большинство распространенных видов относятся к родам *Anopheles* (подсемейство *Anopheline*) – малярийных комаров, *Culex* – настоящих комаров и *Aedes*, *Culiseta*, *Mansonia* (подсемейство *Culicinae*) – зубчатых комаров. Только самки комаров сосут кровь, и это необходимо для развития яиц. Самцы питаются растительными соками, у них парные части ротового аппарата редуцированы. Для нормального развития откладываемых яиц самкам необходимо несколько раз питьаться кровью животных. По способности переноса возбудителей болезней более опасны «старые», несколько раз имевшие генотрофические циклы особи самок, вступавшие в контакт со многими зараженными животными.

Ключевые слова: комар, личинка, кровососущий, яйцо, болезни.

(Biologiya üzrə elmlər doktoru İsmayıll Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	08.04.2020
	Son variant	09.06.2020